

KART(LAR)IN VERİLMƏSİ VƏ ƏMƏLİYYATLARIN APARILMASI ÜZRƏ ƏSAS ŞƏRTLƏR

Müqavilə çərçivəsində «Müştəri»yə hər hansı kart məhsulu təqdim edilərsə, tərəflər arasında münasibətlər qanunvericilik və aşağıdakı şərtlər əsasında tənzimlənəcəkdir:

2.1. Kart sahibinin şəxsi məlumatları Müqavilənin 9-cu «Tərəflərin hüquqi ünvanı və rekvizitləri» maddəsində göstərilir.

2.2. Kart(lar)ın təqdim edilməsi zamanı «Bank» müvafiq hesab(lar)ın açılmasını təmin edir və «Müştəri»yə kart üzrə ŞEN

(şəxsi eyniləşdirmə nömrəsi) olan zərf verilir. Kartın və hesabının rekvizitləri «Bank» tərəfindən kağız və ya elektron

daşıyıcılarda «Müştəri»yə verilə bilər.

2.3. «Bank» və ya «Satıcı» «Müştəri»yə kartdan istifadə qaydaları haqqında təlimat və təhlükəsizliyin gözlənilməsi üzrə

əsas tələblər verə bilər. Bu Təlimatın müddəaları «Müştəri» üçün məcburi hüquqi qüvvə kəsb edir.

2.4. Kartdan istifadə müddəti hər bir kart üzrə fərdi qaydada müəyyən edilir və qüvvədə olma müddəti kartın üzərində

qeyd edilir. Həmin müddətdə kart «Bank»ın mülkiyyəti sayılır.

2.5. Təqdim ediləcək Kart(lar)ın istifadəsi mümkün olan dairə (bankomat və POS terminallar vasitəsilə nağd pul vəsaitini

hesabdan çıxarmaq və nağdsız hesablaşmalar aparmaq imkanı) hər bir kart üzrə fərdi qaydada müəyyən edilir.

«Müştəri» konkret kartın əldə edilməsi zamanı həmin dairə ilə tanış olur və təklif edilən şərtlərlə razı olması barədə

müvafiq qaydada razılığını bildirir. «Bank» tərəfindən birtərəfli qaydada həmin dairənin məhdudlaşdırılması və ya

genişləndirilməsi mümkündür.

2.6. Kartların rəsmiləşdirilməsi zamanı tətbiq ediləcək xidmət haqqının məbləği və ödənilmə qaydası müvafiq kartın

rəsmiləşdirilməsi zamanı «Müştəri»yə təqdim ediləcək, «Müştəri» göstərilən xidmət haqqını ödəməklə həmin xidmət

haqqı məbləği ilə razı olduğunu bildirəcək və bu hərəkət «Müştəri» tərəfindən kartın alınması ilə bağlı razılıq ifadəsi

hesab ediləcəkdir.

2.7. Kartın valyutasından fərqli valyutada aparılan əməliyyatlar üzrə «Bank»ın əməliyyat gününə tətbiq edəcəyi valyuta

məzənnəsi və xidmət haqları tətbiq ediləcəkdir.

2.8. «Müştəri»nin müraciəti əsasında, «Bank»ın xidmət tarifləri və şərtləri ilə müəyyən edilmiş haqq ödənilməklə

(ödənişsizdə ola bilər) «Müştəri»yə hesab üzrə pul vəsaitinin hərəkəti və hesabdakı qalıq haqqından çıxarışlar təqdim

edilə bilər. Çıxarışlar həm elektron qayda müvafiq internet ünvanı vasitəsi ilə, həmçinin kağız daşıyıcıda «Bank»ın şöbə

və filiallarında təqdim edilə bilər.

2.9. Tərəflər arasında ayrı qayda razılaşdırılmamışdırsa Kart hesabında olan pul vəsaitlərinə faizlər hesablanmır.

2.10. Kart hesabı üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq

istifadə kreditləşmə (texniki overdraft) hesab olunur və «Müştəri» «Bank»ın ilk tələbi ilə müvafiq vəsaiti və texniki

overdraft üzrə «Bank»ın tarifi ilə hesablanmış faizi dərhal «Bank»a qaytarmalıdır.

2.11. «Bank» öz daxili qaydaları ilə müəyyən edilən hallarda və qaydada «Müştəri»dən sığorta depozitinin ödənilməsini

tələb edə bilər. Sığorta depoziti «Bank»ın mümkün itkilərinin aradan qaldırılması məqsədini daşıyır və «Bank»ın öz

mülhizəsinə görə «Müştəri»nin sərəncamı olmadan «Bank»ın xeyrinə silinə bilər.

2.12. «Bank» tərəfindən nəzərdə tutulduğu halda «Müştəri»nin ərizəsi əsasında «Bank»ın daxili qaydalarına uyğun «Bank»

digər şəxslərin (bundan sonra «Əlavə kart sahibi») adına, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə kart hesabı

üzrə əlavə kart verə bilər. Əlavə kart sahibi kart hesabının sahibi olmur və yalnız bu Müqavilə üzrə kart hesabı

vasitəsilə əməliyyatlar aparmaq hüququna malikdir. Əlavə kartın verilmə qaydası və şərtləri «Bank» tərəfindən

müəyyən olunur.

2.13. Kartın ŞEN kodu 3 (üç) dəfə düzgün yığılmadıqda, kart hesab(lar)ından qeyri-leqal məsələlər üçün istifadə edilməsi

müəyyən olunduqda və ya bank praktikası ilə müəyyən edilən digər hallarda «Bank» kart(lar)ı bloklaşdırır və ya

kar(lar)a xidmət göstərilməsini dayandırır bilər. Qeyd edilən məhdudiyətlər «Bank»la «Müştəri» arasında razılıq əldə

edildikdən və pozuntu halları aradan qaldırıldıqdan sonra götürülə bilər.

2.14. Kart itirildikdə, məhv olduqda və ya yarasız hala düşdükdə, habelə kartın ŞEN kodu 3 (üç) dəfə düzgün yığılmadıqda

«Müştəri»nin yazılı müraciəti əsasında müvafiq xidmət haqqı ödənilməklə yeni kart verilir və avtomatik surətdə

bloklaşmış kart aktivləşdirilə bilər. Eyni zamanda «Müştəri»nin müraciəti əsasında müvafiq xidmət haqqı ödənilməklə

PİN-kod dəyişdirilə bilər.

2.15. Kart və ya kart hesabı aşağıdakı hallarda qarşı tərəfin razılığı olmadan birtərəfli qaydada ləğv edilir:

2.15.1. «Müştəri» tərəfindən:

- ərizəsi üzrə.

2.15.2. «Bank» tərəfindən:

- «Müştəri»nin kart hesab(lar)ından qeyri-leqal məqsədlər üçün istifadə edilməsi müəyyən olunduqda;

- 1 (bir) il ərzində «Müştəri» tərəfindən hər hansı əməliyyat aparılmadıqda;

- «Bank»ın daxili qaydaları ilə müəyyən olunan digər hallarda.

2.16. 2.15.2-ci maddədə göstərilən hallarda Müqavilənin ləğv edilməsi qaydasını «Bank» müəyyən edir.

2.13-cü maddədə

qeyd olunan hallar tərəflərin hüququnu təşkil edir.

2.17. Müqavilənin ləğv edilməsi «Müştəri»nin kartlarının ləğv edilməsi və müvafiq olaraq hesab(lar)ının bağlanması üçün

əsasdır.

2.18. Kart qüvvədən düşdükdən sonra, kart hesabında olan «Müştəri»nin «Bank» və digər şəxslər qarşısında hər cür

öhdəlikdən azad statuslu pul vəsaitinin qalığı, kart «Bank»a qaytarıldıqdan sonra nağd qaydada və/və ya «Bank»ın

xidmət tarifləri və şərtlərinə əsasən xidmət haqqı ödənilməklə köçürmə yolu ilə «Müştəri»yə qaytarılır. Qüvvədən

düşmüş kart ləğv edilir.

2

2.19. Kart, kart hesabının açılması və hesab üzrə əməliyyatlara və digər bank xidmətlərinə görə «Bank»ın cari xidmət

tarifləri və şərtləri tətbiq edilir. Xidmət haqları «Bank» və ya «Saticı» vasitəsi ilə tutula bilər.

2.20. «Müştəri» PİN-kodun kənar şəxslərə məlum olduğunu güman etdikdə, kartdan qanunsuz istifadə edilməsi barədə

şübhələri yarandıqda, Kart itdikdə, oğurlandıqda və ya bankomatda qaldıqda dərhal «Bank»ın Məlumat Mərkəzi (145)

ilə telefon vasitəsi ilə əlaqə saxlamalı, yaxud «Bank»a şəxsən müraciət edərək kart üzrə əməliyyatların dayandırılmasını xahiş etməli və və istəyinə uyğun olaraq yeni kartla PİN-kod sifariş etməlidir.

2.21. Virtual kartın rekvizitləri «Müştəri»yə onun təqdim etdiyi mobil nömrə vasitəsi ilə çatdırıla bilər. «Müştəri»nin «Bank»a

müraciəti əsasında kart «Bank» tərəfindən «Müştəri»nin müraciətdə qeyd etdiyi ünvanına çatdırıla bilər. Kartın

çatdırılması zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə «Bank» tərəfindən müxtəlif tədbirlər (məsələn: kart və

ŞEN olan zərfin fərqli məktublarda göndərilməsi, kartın sonradan aktivləşdirilməsi və s.) görülməlidir.

TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1. «Müştəri»nin hüquq və vəzifələri:

3.1.1. Təklif edilən məhsulların əldə edilməsi üçün müvafiq addımlar atmaqla (hərəkətlər etməklə) həmin məhsulu əldə edir

və ondan istifadə edir;

3.1.2. Bu Müqavilə ilə müəyyən olunan şərtlərlə kartlarla əməliyyatlar aparır;

3.1.3. Xidmətlərin, təqdim edilmiş alətlərin istifadə müddəti bitdikdə onların yenilənməsi ilə bağlı yazılı müraciət edir;

3.1.4. Hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma

aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge back) yazılı qaydada tələb edir;

3.1.5. Kart üzrə mübahisəli əməliyyatların araşdırılması üçün birbaşa olaraq «Bank»a müraciət edir. Bu zaman «Bank»

tərəfindən araşdırma beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq aparılır və məlumatın emalı 60

(altmış) gün müddətinədək həyata keçirilir;

3.1.6. Təklif edilən məhsulun şərtləri ilə vaxtında və tam olaraq tanış olur və yalnız bundan sonra onu əldə edir;

3.1.7. Müqavilə ilə və bankın təyin etdiyi xidmət tarifləri ilə müəyyən olunan şərtlərlə bank xidmətlərinin haqqını «Bank»a

ödəyir;

3.1.8. Özünə aid bu Müqavilədə göstərilən eyniləşdirmə məlumatlarının təhlükəsiz şəkildə qorunmasını təmin edir;

3.1.9. Hesabından pul vəsaitinin əsassız silinməsinə dair araşdırma zamanı silinmənin əsaslı olması müəyyən olunarsa,

araşdırmaya görə «Bank»ın xərclərini ödəyir;

3.1.10. «Satıcı» və ya «Bank»a təqdim edilən sənədlərdə baş vermiş dəyişikliklər barədə bütün məlumatları müvafiq

təsdiqediciləri sənədlər qoşulmaqla dərhal yazılı qaydada «Satıcı» və ya «Bank»a təqdim edir və zərurət yarandıqda

müvafiq rəsmiləşdirmələr edir;

3.1.11. Kart və ya əlavə kart itirildikdə, itirilmiş kartın ŞEN kodunun düzgün göstərilməsi şərti ilə bu barədə dərhal yazılı, bu

mümkün olmadıqda isə telefon vasitəsilə «Bank»a (tel: 437-62-50) məlumat verir;

3.1.12. «Bank»da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun

maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında qanunvericiliyin tələblərini pozmaqla əməliyyat aparır.

Əks halda «Saticı» «Bank»ın təşəbbüsü ilə müqaviləyə birtərəfli qaydada xitam verə bilər;

3.1.13. Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əmələməsi Aktının (FATCA) tələblərinə uyğun olaraq zəruri

məlumatları Banka təqdim edəcəyini, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsinə və «Bank» tərəfindən

məlumatların Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsinə etiraz

etməməyi öhdəsinə götürür.

3.2. «Saticı»ın hüquq və vəzifələri:

3.2.1. «Müştəri» bu Müqavilə və Müqavilə çərçivəsində bağlayacağı əqdlər üzrə öhdəliklərini icra etmədikdə Müqaviləni

birtərəfli qaydada ləğv edir.

3.3. «Bank»ın hüquq və vəzifələri:

3.3.1. «Müştəri» tərəfindən məhsulun əldə edilməsi ilə bağlı ödənişlər həyata keçirildikdə özünün xidmət haqlarını həmin

vəsaitdən tutur;

3.3.2. İstənilən növ əməliyyatlar üzrə gündüzlük, aylıq məhdudiyətlər tətbiq edə bilər;

3.3.3. «Müştəri» bu Müqavilə və Müqavilə çərçivəsində bağlayacağı əqdlər üzrə öhdəliklərini icra etmədikdə Müqaviləni

birtərəfli qaydada ləğv edilməsi ilə bağlı «Saticı»ya müraciət edir, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər

görür və (və ya) qanunvericiliklə, qanunvericiliyə zidd olmayan bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar

tətbiq edir;

3.3.4. Bank xidmətlərinin haqqını, özünün və digər ixtiyarlı şəxslərin pul tələblərini bu Müqavilə və özünün xidmət tarifləri və

şərtləri əsasında «Müştəri»nin hesablarındakı pul vəsaitindən onun sərəncamı olmadan tutur;

3.3.5. Kart verildiyi tarixdən etibarən hər 6 (altı) ayın tamamında əvvəlki 6 (altı) ay ərzində kartla hər hansı bir əməliyyat

aparılmadıqda və həmin tarixə kart hesabında 5 (beş) Manat/ABŞ dolları/Avrodan az vəsati olduqda kartı ləğv edir;

3.3.6. Bu Müqavilə çərçivəsinə verilən kart(lar)ın istifadə müddəti bitdikdə «Müştəri»nin yazılı müraciətinə əsasən yeni kart

verir;

3.3.7. Xidmət tarifləri və şərtlərini birtərəfli qaydada dəyişdirir.

3.3.8. «Müştəri»nin «Bank» qarşısında icra edilməmiş və ya lazımınca icra edilməmiş borcu olduqda və/və ya Bankın daxili

qaydalarına uyğun digər hallarda kart hesabı üzrə əməliyyatların onun kart hesab(lar)ı üzrə sərəncamlarını icra

etməkdən imtina edir.

3

3.3.9. «Müştəri»nin hesabına əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitini, «Müştəri»nin sərəncamı olmadan həmin

hesabdan silir və bunun ardınca müvafiq bank əməliyyatlarını aparır.

3.3.10. Kartın itirilməsi barədə «Müştəri»dən məlumat aldıqdan sonra kartla əməliyyatları dayandırır və kartın nömrəsini stopvərəqəyə

daxil edir.

3.3.11. «Müştəri»nin tələbi ilə kart hesabı üzrə çıxarışlar verir (Çıxarışın verilmə tarixindən __ gün müddətində çıxarış üzrə

«Bank»a hər hansı etiraz daxil olmadıqda, o qəbul edilmiş sayılır).

KOMMERSİYA VƏ BANK SİRRİ

4.1. Tərəflərdən hər biri bu Müqavilə çərçivəsində təqdim edilmiş məlumatları məxfi saxlamağı və həmin məlumatlar

üzərində əqli mülkiyyət hüquqlarını pozmadığı öhdəsinə götürür.

4.2. Məlumatlar yalnız qanunvericilik və bu Müqavilənin şərtlərinə uyğun olaraq üçüncü şəxslərə ötürülə bilər.

TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərəərə görə

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı

tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

5.2. «Müştəri» və ya digər şəxslərin öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsindən yaranan hallara

görə bu Müqavilə üzrə öhdəliklərinin icra etməməsi və ya lazımınca icra etməməsi üçün «Saticı» və ya «Bank»

məsuliyyət daşımır.

5.3. «Bank» tərəfindən təqdim edilən xidmətlər (kartlar və s.) vasitəsi ilə əldə edilən malların, xidmətlərin keyfiyyəti,

tamlığı və digər xüsusiyyətlərinə görə «Saticı» və ya «Bank» məsuliyyət daşımır.

5.4. «Müştəri»nin bu Müqavilə və ya Müqavilə çərçivəsində bağlanacaq əqdlərin şərtləri ilə tanış olmaması səbəbindən

yaranan itkilərə görə «Saticı» və ya «Bank» məsuliyyət daşımır.

5.5. «Bank» və ya «Saticı», kartın «Müştəri»nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə

aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (“fraud”) əməliyyatların) və ŞEN koddan

istifadə edilməsinin nəticələrinə görə məsuliyyət daşımır.

5.6. «Müştəri» Müqavilənin imzalanması və gələcək əməliyyatlar zamanı «Saticı» və ya «Bank»a təqdim edəcəyi

məlumatların həqiqiliyinə və «Müştəri»yə aid məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi nəticəsində

dəyən zərəərə görə məsuliyyət daşdığını təsdiq qəbul edir.

5.7. Fors-major hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında

heç bir maddi və digər məsuliyyət daşımır. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun

icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Tərəflərdən hər biri istinad etdiyi fors-major halın

mövcudluğunu sübut etməyə borcludur.

ƏMANƏTLƏRİN SİĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ

6.1. «Bank» “30” iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra “Fond”) iştirakçısı olaraq

(9 sayılı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir (bu haqq «Müştəri»dən tutulmur).

6.2. «Bank» tərəfindən «Müştəri»dən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır.

6.3. Sığorta hadisəsi - «Bank»ın məcburi ləğvi və ya müflis elan olunması, «Bank»ın «Müştəri» qarşısında əmanət üzrə

öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının

qüvvəyə minməsi və «Bank»ın «Müştəri» qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Mərkəzi Bank

tərəfindən təsdiq edilməsidir.

6.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitələrində «Müştəri»yə kompensasiya

ödənilməsi yeri və vaxtı haqqında elan verir:

- a) AzTV;
- b) İctimai TV;
- c) Azərbaycan qəzeti;
- d) Respublika qəzeti;
- e) Xalq qəzeti;
- f) AzərTAc informasiya agentliyi;
- g) APA informasiya agentliyi.

6.5. Fondan kompensasiya almaq üçün «Müştəri» kütləvi informasiya vasitələrində göstərilən yerə yazılı ərizə ilə

müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
- b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
- c) Bank əmanəti müqaviləsi.

Ərizəni verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Fond tərəfindən «Müştəri»yə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən

başlayaraq bir il ərzində qəbul edir. «Müştəri»nin kompensasiya almaq hüququ Fondun kompensasiyalarının ödənilməsi

haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.

6.6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:

- a) «Bank»ın Azərbaycan Respublikasının ərazisindən kənarında açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

4

- b) qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı

şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;

- c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;

- d) üzərinə həbs qoyulmuş əmanət;

- e) cəlb edildiyi günə “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci

maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

- f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

- g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri.

6.7. «Fond» sığorta hadisəsi baş verdikdə «Bank»da sığortalanmış əmanət üzrə «Müştəri»yə Azərbaycan Respublikasının

“Əmanətlərin Sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlarına müvafiq olaraq

kompensasiya ödəyir. Sığorta hadisəsi baş verdiyi günə «Müştəri»nin «Bank» qarşısında vaxtı çatmış öhdəliyi olduqda

əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla «Müştəri»nin «Bank» qarşısında icra edilməyən

öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.

6.8. Fond kompensasiyanı milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında olan əmanət üzrə ABŞ dollarında,

AVRO-da olan əmanət üzrə isə AVRO-da «Müştəri»yə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda

kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi «Bank»ın müvafiq valyutalar üzrə

müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çapraz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət

üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə «Müştəri»yə ödəyir.

6.9. «Müştəri»nin «Bank»da bir neçə əmanəti, yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman, Fond həmin

əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. «Müştəri»nin Fondun hər hansı digər iştirakçı bankında

olan əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.

6.10. «Bank» «Müştəri»nin yazılı və ya şifahi sorğularına cavab olaraq, «Bank»ın sığorta sistemində iştirakı, qorunan

əmanətlər və kompensasiyalar barədə «Müştəri»yə məlumat verir.

6.11. «Müştəri» aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlıya bilər:

AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (99412) 596 65 91, 596 65 92, 596 65 93; Faks: (99412) 596 65

94; e-mail: adif@adif.az; sayt: www.adif.az.

MÜQAVİLƏNİN MÜDDƏTİ,

ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ ONUN LƏĞV EDİLMƏSİ

7.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və qeyri-müəyyən müddətə qüvvədədir.

7.2. Müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən

bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi

qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyil.

7.3. «Müştəri» tərəfindən öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə qanunvericiliklə və ya

müvafiq orqanın qərarı ilə əməkdaşlığın davam etdirilməsi mümkün olmadıqda «Saticı» «Müştəri»ni 5 (beş) gün

qabaqcadan xəbərdarlıq etməklə Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

ƏLAVƏ ŞƏRTLƏR

8.1. Bu Müqavilə ilə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər Müqavilənin VII maddəsində göstərilən və

ya «Bank»a təqdim olunan tərəflərin ünvanına yazılı şəkildə bildirişli sifariş məktubu ilə göndərildikdə «Müştəri»yə

çatdırılmış hesab olunur.

8.2. Bu Müqavilə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 (iki) nüsxədə tərtib edilir, tərəflərin imzaları və

«Saticı»nın möhürü (şərti) ilə təsdiq edildiyi andan qüvvəyə minir və hər birinə bir nüsxə olmaqla tərəflərdə

saxlanılır. Bu Müqavilə ilə müəyyənləşdirilən bütün əlavələr onun ayrılmaz və tərkib hissəsi hesab olunur.

8.3. «Saticı», bu Müqavilə bağlanarkən, icra edilərkən və dəyişdirilərkən şəxsi imzanın hər hansı analoqundan, habelə hər

hansı rəsmi ştamptan sərbəst, «Müştəri» isə yalnız «Saticı»nın razılığı ilə istifadə edə bilər.

8.4. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri

vasitəsilə həll edilir.

TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANI VƏ REKVİZİTLƏRİ

«Saticı»

«PaySis» MMC
Bakı, Nərimanov r., A.M. Cuma küç. 60 AZ1075
VÖEN: 1003408041
M/h: AZ27NABZ01350100000000007944
H/h: AZ43JBBK00038030000188918İ41
Kod: 506924
SWIFT: JBBKAZ22

imza, möhür

«Müşəri»

Şəxsiyyət vəsiqənin məlumatı

imza